

**AİNSAN DİLİNƏ TƏRCÜMƏ EDİRİK.** Bizə məlum olan faktları mümkün qədər sadə dildə ifadə edirik. Nəyi öyrəndik? Nə aydın olmadı?

[1] İcra başçısı Həsən Məmmədov Əli Qasimov və Şərif Mehdiyevlə görüşüb.

[2] Əli Qasimov – bələdiyyə sədridir, Şərif Mehdiyev – Ağsaqqallar Şurasının sədri.

[3] Görüş Nərimanabad rayonunda keçirilib. [4] 15 fevral 2017-ci il tarixində.

[5] Görüşdə:

[5.1] İcra başçısı Qasimov və Mehdiyevə təşəkkür edib, amma hansı əməllərinə görə – bunu anlamadıq.

[5.2] İcra başçısı, bələdiyyə sədri və ağsaqqallar şurası sədri bəzi şeyləri müzakirə edib, amma nələri müzakirə etdiklərini bilmirik.

[6] Məmmədov, Qasimov və Şərifov "Cəsurlar" klubunda olublar. [7] Eyni gündə – 15 fevral. [8]

Klubda uşaqlar və onların valideynləri ilə görüşüblər.

Onların görüşdüyü uşaqlar və valideynlər hansı prinsipə görə seçilib və dəvət olunub, bunu dəqiq bilmirik.

[9] Klubdakı görüşdə:

[9.1] Mehdiyev təklif edib ki, "gənc kosmonavtlar" dərnəyi bərpa olunsun.

[9.1.1] Nərimanabadda belə adda dərnək əvvəl də olub, amma onun nə dərnək olduğunu bilmirik.

[9.1.2] Dərnək 22 il mövcud olub. [9.1.2] Mehdiyev deyir ki, dərnək 90-cı illərdə bağlanıb. Dəqiq tarixini bilmirik. [9.1.2] Dərnəyin üzvləri (dəqiq neçə nəfər – bilmirik) elm və aviasiya sahəsində uğurlara imza atıb (necə və hansı uğurlara – yenə bilmirik.)

[9.2] İcra başçısı deyib:

[9.2.1] Nərimanabad rayonunda gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqət yetirilir. Amma bununla nə demək istəyir – bunu da bilmirik.

[9.2.2] Keçən il Müdafiə Nazirliyi gənclər arasında ölkə miqyasında yarış keçirib.

Nə yarışdır – bunu bilmirik.

[9.2.3] Nərimanabad rayonu bu yarışda iştirak edib – necəsini yenə bilmirik.

[9.2.3] Nərimanabad rayonu komandası bu yarışda uğur qazanıb, amma konkret hansı uğur, bunu bilmirik. Yarışda neçənci yeri tutub – məlum deyil.

[9.2] İcra başçısı öz aparatına müvafiq göstərişlərini verib (nə göstəriş? Kim(lər)ə göstəriş verib? Bilmirik) və məsələni nəzarətdə saxlayacağını bildirib ("nəzarətdə saxlamağın" nə olduğunu biz çox yaxşı bilirik.). [9.3] bu göstərişlər rayonda "Gənc kosmonavtlar" klubunun bərpası məsələsi ilə bağlıdır

[9.4] Uşaqların valideynləri icra başçısına suallarını verib.

[9.5] Valideynlərdən biri soruşub (adını və soyadını, kim olduğunu bilmirik):

[9.5.1] Məişət tullantıları zavodu Nərimanabadda tikiləcək?

[9.5.2] Zavod ətrafında ictimai müzakirə gedir və bu müzakirə iki il çəkib.

[9.5.3] Deyirlər ki, bu zavod rayon üçün əhəmiyyətlidir. (Kim belə deyir, bunu da bilmirik.)

[9.5.4] Zavod təhlükə yaradırmı? [9.5.5] Nərimanabad rayonunda çoxlu evlər və bağlar var.

[9.6] icra başçısı cavab verib:

[9.6.1] Hökumətin zavodun harada tikiləcəyi barədə qərar qəbul edib.

[9.6.2] Bu, yekun qərardır (amma nə mənada yekun qərar?) [9.6.3] Qərar 14 fevral 2017-ci il tarixində qəbul edilib. [9.6.4] Zavodu Təzəkənd inzibati-ərazi dairəsində, Məmmədli kəndində tikəcəklər. [9.6.5] Zavodun tikiləcəyi yerdə də bağ sahələri var.

[9.6.6] İcra başçısı düşünür ki, başqa çıxış yolu yoxdur. [9.6.7] İcra başçısı düşünür ki, qərar kimlənsə xoşuna gəlməyə bilər ("çətin qərardır") [9.6.8] İcra başçısı düşünür ki, Məmmədli kəndinin ərazisi zavod üçün yeganə uyğun yerdir, çünki

[9.6.8.1] Ağgöl qoruğundan uzaqda yerləşir [9.6.8.2] Burada qanunla qorunan ərazilər yoxdur. Deməli, ekologiya qanunvericiliyini pozmayacaq. [9.6.8.3] Burada iri kənd təsərrüfatı obyektləri yoxdur, amma onların nə qədər olduğunu və nə ziyan çəkəcəyini bilmirik.

[9.6.9] Zavod rayon üçün əhəmiyyətlidir. [9.6.10] Əgər zavod tikilməsə "günü-gündən abadlaşan rayonda zibil məsələsi birdəfəlik həll olunmayacaq". (Bəs bu nə deməkdir? Yenə bilmirik.) [9.6.11] Zavodun hansı ərazidə tikiləcəyini iki il müzakirə ediblər. [9.6.12] İcra başçısı bundan narazıdır.

[10] Bütün məlumatı və sitatları icra hakimiyyətinin mətbuat xidmətindən öyrənmişik.